

# Sabir Rüstəmxanlıının

## "Göy Tanrı" SI



NARGİS

Sabir Rüstəmxanlıının yaradıcılığında yer alan "Göy Tanrı" romanı onun en maraqlı əsərlərindəndir, əsas qəhrəmanının prototipi Oğuz xandır. Qədim türk mifologiyasına, tarixinə, mədəniyyətinə dərindən bələdiyi, milli-mənəvi dayaqlarla möhkəmənən ideya-bədiiyin yüksək səviyyədə təcəssüm edildiyi əsərləri, yazarın digər ölkələrlə yaşı, türk dünyasında da populyarlıq qazanmasına yol açmışdır. Postmodern romanın maraqlı nümunəsi kimi də, Sabir Rüstəmxanlıının "Göy Tanrı" (2005) əsəri son dərəcə əhəmiyyətlidir.

Əsərdən anlayırıq ki, Oğuz Göy Tanrı inancını təbliğ edir və onu tutur, bu isə konfliktlərə səbəb olur: "Oğuz inancımızı atıb bizi, Göy Tanrıni tutun. Mənim bir olan Tanrımı tanımamasınız mən də sizi tanımaram dedi. Mən də Göydə Tanrı olmaz, harda oturur Tanrı dedim".

Əsərin bu hissəsində müqəddəs mətnlərdəki xüsusilə "Quran-Kərim"da islam diniinin qəbulu ilə bağlı hadisələrlə intertekstual əlaqələr özünü göstərir.

"Quran"da xatırladılır. İbrahim peyğəmber bu bütłəre itaat etməkdən boyun qaçırıvə yegane həqiqi Tanrı - Allah-Taalanın mövcudluğunu qəbul edir.

Sabir Rüstəmxanlı "Göy Tanrı"da yazır: "Özləri bir olan Tanrıının eли ilə yaradılmış kişilerin çamurdan, ağacdən yapdıqları bütłərə inanması insan oğlunun en böyük utancı olaydı görək...".

Dünya və o cümlədən də Türk tarixində əfsanəmiş, mifloşmış, xüsusilə dastanlaşmış tarixi hökmardarlardan olan Oğuz Xaqan Türk tarixində dastanlaşmış ilk tarixi hökmardar kimi şöhrət qazanmışdır. Rüstəmxanlıının "Göy Tanrı" romanı həm də vurgulanan kontekstdən dastanlarla və qədim türk mifologiyası ilə intertekstual əlaqədədir.

"Göy Tanrı" romanında boz qurdun öldürüləsi müqəddəs sayılmaması aşağıdakı motivlə bağlıdır: "Oğuz Xaqan dünyaya gələndə üzü göy rəngində idi, bu, göydən gəldiyinə və Tanrıının rongini daşıdığını işara idi". Səhəvən türklerin "Gök Börü" dediyi müqəddəs qurd, yəni göy qurdunu, boz qurd adlandırmışdır. Əslində, göylə boz ar-

sında böyük fərqlər var. Türklerin müqəddəs qurdlarının rəngi da səmadır. Çünkü o, Allahın göndərdiyi bir elçidən başqa bir şey deyildi. Bəlkə də Tanrıının özü idi. Tanrı türklərə canavar şəklində göründü və onların uğur qazanmasına yol açdı".

Yaxud:

*Gecə durub yüyürdüm  
Qara, qızıl bürü gördüm  
Qalın yayım kura qurdum  
Məni götür yali aşdı.*

"Altay türkləri böyük qurd dəstələrini idarə edir və kəndlərə, zamana-zaman dəhşətli ziyan vuran canavarlara "al-bürü" deyirdilər. Bu alliq qurd və ya albasti kimi ruhlarin rəngindən irali gölmir; əksinə, dəhşətli ziyən vurduları üçün idi".

Sabir Rüstəmxanlıının "Göy Tanrı" romanının əsas süjet xəttini "Oğuznamə"lər təşkil edir. "Elin başı olan Qaraxanın çaparları-bütün türk əllərini dolanıb, ulus baylarını yaza keçiriləcək qurultaya çağırmuşlardır"

Əsərin bu hissesi "Kitabi-Dəda Qorqud" dastanı "Salur Qazanın evinin yağımalığı boy"unu xatırladır.

Tehran Əlişanoğlu bu aspektən əsəri tədqiq edərkən yazar ki, "Göy Tanrı" romanını Sabir Rüstəmxanlı, "Dəda Qorqud" dastanlarında olduğu kimi, "boy"larla qələmə almışdır: Birinci boy, ikinci boy... Yalnız format deyil, romanın təhkisiye tərzi, intonasiyasında, hətta bəzi motivlərin imitasiyasında da Dəda Qorqud nəfəsi, baxış və görüşləri dəyulur".

Tək Tanrılılıq və Böyük Köcdən bəhs edən "Göy Tanrı" romanı qısa müddətə bir sırada dünya dillərinə tərcümə olunaraq geniş oxucu auditoriyasına çatdırılıb. "S.Rüstəmxanlıının "Göy Tanrı" əsərində yazar qədim türk yazılı bədii əsərlərindən, dastanlardan gelən adəbi-bədii üslubdan bəhrənlər. Romanın boyalar bölmənəsindən tutmuş, dil quruluşunadək hər şey əserin qədim türk bədii abidələri ilə intertekstual əlaqədə olduğunu sübut edir. "Romanda əfsanəvi ve tarixi şəxslərin obrazları real planda, tarixi simalar kimi təqdim olunur: Qara xan, Güz xan, Kür xan, Or xan, Gün xan, Alper Tonqa, Qorqud...".

"Bu kitabı başlayanda xalqımızın ilkin çağları haqqında sözümüz deyib üreyimi boşaldacağımı, bədii sözlə uzaq minilliliklərin bir neçə qaranlıq səhifəsinə işlə tutacağımı düşündürdüm. Ancaq indi görürəm, əslində hələ heç nə deməmişəm. Sadəcə tariximizin sirlə qatlarına aparan bir cügri tapmışam. İmkan olsa bunun dälincə oğurların sonrası taleyiini, Gün xanı, Alper Tonqanı, Meteni, Çağrı bəyi, Alparslanı yazardım...".

Burada yaziçi əslində, yazdığı əsərlə bağlı məqsədini vurgulamaqla yanaşı, xalqımızın ilkin çağları haqqında, onun tarixi, mifologiyası ilə bağlı olan fikirə, mövzuya, süjetə dekonstruktiv yanaşacağını bildirir. Və boyılarda coroyan edən hadisələr, əsərə daxil edilən motivlər fonunda bunu yerinə yetirir. Əsərdə eyni zamanda zaman-zaman tarixi metafaksiya izlenilir.